





(Əvvəli 4-cü səhifədə)

Səyyad Sərrafın qoşmalarında Ələsgər ruhu duyulduğu kimi, Aşıq Musa gəraylılarına tay gəraylıları da Səyyad Sərrafın uğurlu ədəbi örnəkləridir: "Ömrü qısa olsan belə, Dərib qızlar düzür telə. Gəl ətir səp sən bu çölä, Ay incə, kübar bənövşə". Bənövşənin kübarlığını görmək də Səyyad Sərrafa qismət olub. Axi həqiqətən bənövşə hər yerdə - tapdanacaqlarda bitmir. Kübarlığını qoruyur və bəlkə, eley bu kübarlığına görə də həmişə hörmətlə anılır. Qubani «Bənövşə»si bənövşələrin tacıdır. Amma tac da axı ayı-ayrı daş-qasıldan bəzək alır. Düşünürəm ki, Səyyad Sərrafın da «Bənövşə»si beləcə hörmətli məqamdadır.

# ƏZABLARLA YAŞAMAĞIN DƏYƏRİ

*Şair Səyyad Sərrafın «Xoşdur əzabin da» kitabı haqqında düşüncələr*

Səyyad Sərrafın «Dərd», «Olmadi», «Bilmədi», «Bənövşə», «Məmməd Qədirə», «Məhəbbətim», «Bar yağır» kimi gəraylıları oxunaqlıdır, yadda qalandır. Ümumiyyətlə, Səyyad Sərrafın «Xoşdur əzabin da» kitabında gəraylılar xüsusi çəkiyə malikdir. Şair ənənəvi şeir formalarında, xüsusiələ, xalq şeiri formalarında istəyinə daha çox nail olur. Bayatlarında, portret yazılarında, satirik duygularında, qəzəllərində də... şair dövrə, zamanla bir yerdədir. Ümumiyyətlə, hər hansı bir formada nə yazsa belə «Xoşdur əzabin da» hökmüne sadıqdır.

Şair qəzəllərində də həyatının mənasını idealına sədəqətdə görür və bu duygularını təmiz Azərbaycan dilində vahidən bir ruhla ifadə eləməyə çalışır. İstəristəməz oxucu rəğbəti bu səmimi qəzəllərdə də xəsislik eləmir:

*«Dərdinə dolmuş buludam, yağıb leysan olaram,  
Duymadiqca məni yar, halı pərişan olaram.*

*Gündə yüz yol öpürəm qəm badəsin, sərxos olub,  
«Şuri-Şahnaz» oxudum, bəlkə dedim Xan olaram.*

*Mən ki, Fərhad deyiləm, dağı - Büsütunu çapım,  
Nə də dastan yaradıb şair Zəlimxan olaram.*

*Ver saqi, mey dolu o badəni, hey nuş-can edim,  
Qoy olum məsti-xumar, böylə yarımcən olaram.*

*Daşürəkli cananın eşqi ilə Sərraf, bir gün,  
Ya ölüb qurtularam, ya da qəzəlxan olaram».*

Rəvan təbli şairin qələmindən çıxdığı hər misradan duyulan bu qəzəli xanəndələrimiz necə də şövqə oxuyardılar. Xüsusiələ, bölgələrdə olan səsli-ünlü xanəndələr Səyyad Sərrafın qəzəllərində bəhrelənə bilərlər. Bu dinləyici üçün də böyük zövq mənbəyi

olardı. Bəzən biz böyük sənətkarlarımızın qəzəllərinin təkrar-təkrar, həddən artıq ifasından da dolayı incik düşürük. Səyyad Sərrafın qəzəllərində söz musiqiyə asanlıqla yatar, sadəcə bunu oxuyan duymalıdır.

«Xoşdur əzabin da» kitabı xırda nöqsanlarından da xahi deyil. Ciddi redaktöyə ehtiyacı olan misralar da var, müükəmməl olmayan şeirlər da. Bütün bunlar onun müükəmməl poeziyasının üzərinə kölgə sala bilmir. Səyyad Sərraf yaddaşın alt qatından gələn ənənələri sədəqətlə yaşadır.

Bu gün poeziyada müasirlik adı altında klassik ənənələrin müükəmməl formaların dağıdırılması prosesi gedir, başqa sözlə, poeziyamız sürətlə nəşrləşir. Bu ağırlı prosesdə Səyyad Sərraf kimi müəlliflərə hava, su kimi ehtiyac var. Onların əzablarla yaşayan poetik ruhunu hər bir poeziyasevərin qoruması və dəyərləndirməsi vacibdir. Səyyad Sərraf bir neçə şeir kitabının müəllfidir. O, kitabdan-kitaba təkcə cismani yaşına dolmur, kitablar onun yaşıının üstünə, həm də mənəvi yaşı getirir. Ömrü, həyatı sözlə baş-başa yaşayan şairə bundan sonra da «Xoşdur əzabin da» hökmüne sədəqət arzulayardı.

Doğrudan da əzabsız bir ömür inanmırəm ki, axıracan insansı dəyərlərə sadiq olsun.

Yuxarıda biz humanizmdən humanizmin insan təbiətindən rolundan, dəyərindən danışmışdıq. Sənətin birinci missiyası insanlığa humanizm təlqin etməkdir - bələ deməsiq. «Xoşdur əzabin da» kitabı göstərir ki, Səyyad Sərraf humanizmin qorunması üçün sözüna güvənlər keşikcidir.

Yaşamaq və yaratmaq - həyatın mənalı anları yaratmaqla dəyər alır.

*Əli Rza XƏLƏFLİ  
14.09.2017*